



№ 50

Молла Наср-Эддин

Kijməti 15 kəpəq

Həmi allaha, həmi zillullahha.



(Əsqi dönlər fəlsəfəsi).

# Məvlyd Isa

By qunlarda hamqarlar ittifa-  
kunu Mərçozı Syrasından bir  
lejla təqifinən işçilər arasında  
naşır olyimusdə qı by il hec bir  
işçi İsanın məvlidyndə mutavacəcəl  
olyb bajram saklaması və işdan  
to'lı etməsin.

Man, Molla Nəsreddin, ifaqidu-  
mədə bilirom qı hamqarlar ittifa-  
kunu Mərçozı Syrası tarafından  
imdiya təq na kədar təqfinəmələr  
naşır olyimus onlara hec bisi by



kədar çotin olımasıb, na kədar qı  
İsanın məvlidy bajramı, çatın bir  
məsslədir.

Məslənnin çatınıqli byradadur  
qı albatda - osıl, həkki zəhmətəs  
işi içün by taqlıfa amol etməq -  
hec bir çotin iş daqılı, çünqı zəhmətəs  
işi onşonda, dini bajram  
taraxlamala hec bi' etiqaz va  
luzym jöxdür.

Ancaq məslənnin çatınıqli - din  
dar isovi joldaşlar içindir.

Din məvhymət - dindar xalk  
için ejla bir tırjaqdır qı, ona adot-  
quarda olanlar «tarq adəti» duçar  
olanda, bə istiləhi fars demisən  
hec mövcidi maraza duçar oylarlar.

Hala bizim mukaddas müslə-  
mantarları işi sohildir: tarq edin  
etdin; məslən - ziyanla etmədin  
etmədin; orycs dytmədin - dytmədin;  
namazxı kuluñdan - kuluñdan.  
By ancam sonin ziyamın - bir-  
co odur qı axırdıta lyri vo gül-  
mandan alm uzulacaqdır.

Əməna iddi qəbələ isovi joldaş-  
lara: axar bynların bajram sax-  
laması - ham başkadur. Atam -  
anam kyrban olsın o uzun sütüm  
jaradana! onsa isovi dindar voton

daşaların bir quni olımasıb! Ja'ni  
vakeon hy na sozdir qı İsa hazırlar-  
ların məvlidy bajraması dindar  
isovi joldaş - baj'am saklaması?  
va qəşr bajram saklamadı - pas  
onda na bohanajo qəflənəsin, va



qeşfənlərin arvadınu bıqunah jera  
doğsun - soğsun.

Mo'lyndır qı, by dini ojynbaz  
lkıflar - məhz çırqı - muriq, bası  
boş, kəlb işçiləri jarasır.

Vo by da'mlyndır qı isivi  
tarşılıborının həkki zəhmətəs işçi  
tarşılıborların dedigirlərinə aldannan  
juh İsanın məvlidy bajramı soħbat  
lərinin by kylaklardañan alyb o  
kylaklardañan cəskardı'lar.

Molla Nəsreddin.

## Kədr bilməjən cəmaət

16

Allah olənlərinizə rohmat el-  
sin, manim rahmatlıq bir kocu nə-  
nom var idi. Rahmatlıq yaxıkarlı-  
lıcında mani çok istədiyindən (indi  
istəməsin) hər axşam çörşünjinizi  
jejonundan sonra mani öz janına çə-  
ğardırdı, ali ilə başşarı çökgüyub  
asta-asta-indi çökgü ynytdygum  
məvzy'larda nagul sojıldır.

Mon basımn nonəm dizi usto  
köyib qozlarınıñ altdan yikarı, na-  
nənim hərjavas tarpanan dodaş-  
lardañ diqarşag nagula kylak as-  
darıam və sonradı qixyldardı.

Nənəmin deddi sozlardan, nək  
etdiy heqajoldan böziləri indidu-  
xatrimondan çıkmajıb. Rahmatlıq  
dejirdi: «Bala indi zəməni çök  
karab olyb, hərəmt izza aradan  
qoturulub, qeynişdi bojuq qızılıqlı  
vardı, horəm ozu: qora kədr  
kifməti vardi, allah bəndəsinə hor  
jərdə bojuq kifmət koiylurdy İndiqi  
adamların zəməni zənkiñdəstən,  
adamlarda huya abşr kalmajıb,  
din shihin. Pejgəmbar evləndi  
kifmət kofan jokdryr. Mollanı, Sc-  
jidi sajib salan jokdryr, by adamlar-  
ıñ juzunu allah daş jagdərmələrdür.

O qunları yəşklərtər anasına bī-  
zən bojuq oglanıñ bir neçə qunluñ  
tətəsi atəs evinə jələnək üçün  
maşan aqıquna getmişdim. Maşan  
qolmoxño jarşın saat kalmış-  
dı, bilet almak içün kassaya taro-  
jomıldı, novbada dəjanan bir cy-  
bık jandərdəm. Qordum biki: «Li-  
salan salan aleşqəm! balam ne-  
casən hec qoruyqırsın?» deja na-  
jan albd. Bakdm ovəl tamja  
bılımdı, durut fırıq verib qo-  
dum bizim ordybadıb, komagınmaz-  
ıñ.

Pah...! aləqəssəlam! xoş qor-  
duq qızı hərəbələr? xejr ola....  
qızı masallalı aja quna donuban?  
orbyadda na var n ajok?

Rəlik dərin bir ayl qoşdı, sozu  
jadandan çəkən adamlar qımıb  
az fırıqıslı dedi: «əsşı hec sorma-  
san jaxşırlar vəllah zəmənonun  
islırıno atımagə qolmaz, camaat-  
ın lap lovnıñ doblub, allah bizim  
comasto insaf versin lap xarab-  
çıkbıb» dedim: qışı bir de qorun  
axıb no olyb?

Xejr elə bir kabil arzım jok-  
dryr, sozum ondaðır qı, by cəma-

at oz adamınya hec vakt kijmat kój  
myr. Kaldırıb-kaldırıb bırdan je-  
ro vyrı.

— Samılm san qimın barasında  
dejirşin!

— Ərzim onda dejil, dejirəm qı  
bizim by camaatın xejrino şörino  
karısmalıq dejil. Aħħala suqur qı  
bi zim molla Kababb tanħarsan, allah  
bəndəsi bir adımdar neço il qo-  
nado mənħi mawta olyb, no kədar  
savab işlor qorub, tamra bəndəsi  
bolesvígların vəkstində da az is qor  
majib «kommunist» - maařif  
komisari olyd..., no kədar jetim  
dost aşnasına jaħxsılıg, dejil.

Əməna bizim nar qor camaat ony  
isdan cəskardı qı son komisarlıgb-  
dagħid. O quntidir jażbz, ta-  
mizliżeb firkonan cəkəndlər qı  
son firkəj jaramazsan, riyhanisini  
na bilm nəson...

By haldı maşın ołdi, rafikim  
xycsynu qoturub xudahafizla-  
di. Mondo yaxıkarları anasına jəla  
səlb kəjyldən vo gejri ixtiari ol-  
raq rahmatlıq nonəm sozleri ja-  
dyma duşdu...

Qun — dogan.

# 24-SAATA

14



## Allahlışlar və allahsızlar

DUNƏN.

«Morningpost» qalisanı, qeşşələri  
Dinsizliq quraşmaq çağrısındı.  
«Ej xaq ahil! qok sonarid! din işləri  
Dej-hundur bir saç ilə bagħar-

\*\*\*

Syralarla imbaraza aparmaga  
Allahlışlar qutusunu dəvət etdi  
Ancak bəlkə ilismidə karmaga  
Zavallınlıñ zəmlətləri boş qədidi.

BY QUН.

«Myssyini» - İtalyanın diktatory  
Romadəq - «qoşılılh» bas papaja  
Dinsizlər kyrnak onun olumtoruy  
Pyleməltər vermiş köyjir bejuq maja

\*\*\*

Dejirőqi Allahlışlar tarafından  
By silahlar dinsizlərə cevri�əcəq  
By mənasız qırıştırdıñ hec urqasın  
Ancak taclar, qalislars devri�əcəq.

Allahsız.

## Refi iştbah

(Şəqəl bak)

Molla om man qəçmişdə bir balaca  
mollalıq etmişməsda bymollalıkdə je-  
na aqak fırıqı olımsın. Hatta by aqak  
fiqrilişindən man sonralar donub müslə-  
lim oldym ve inidə Tavys dajrişı Asa  
qı. Ajibəs qandında müslümmən, monin  
aqak fırıqı olımgəmən bur subtibid by-  
dyr qı çökənd kommissi, lirkasına da-  
xil olımyşsam və hal hazırda qant fırka  
ozajının qatibi. Bilişmən, molla  
əmi, by qantılı bir cur adamlardır?  
horden bir adamı moçħy edirələr onla  
ruh şo'ri işlərinə jələnə. Masola  
əmi qun qantlı Kadimin oğlu olımsyđ.  
molla tapmadılar monim ustunu qoldı  
ləri qolı qoturum, məndə no kajrim:  
qantlidir, konşydr, qətməsim, mejit  
namazıñən kılmasan inciç - ona qora  
qədib ony oglınynej mejit namazıñən  
külfət dañın elanmış.

İndi ejsidirəm-komsomollar man-  
laq edirələr fiqrəsi qedib mejit namaz-  
ıñ, moçħyvət, ancaq molla  
əmi, soni inandırmaz qı, mon moçħy-  
vət, dejilom. By hər neşə satrı rofı  
iştbah üçün dorc etmonizi rica edirəm.

Abbas Əşqor zəda

## Məscyn

Orydəbad, Dərnəqs qant maqtəbi  
müdirinin adı Məscynidir. Ancak  
indija kader onda, cunyandın bir  
əsər qorunurdusunda by quradı  
dogrydanda zavallınlıñ Məscyn  
oldığı my'lim olyd. Başqa Mac-  
nynlar qıssan sojyk qurabında  
hərəqət qalımsırdı. Məscən bela-  
dir: Macnyn, mqabda qolən kiz-  
lara nə kədar dejirəsi qadralar-  
nın atsınlar qantlı kızları atı, ana  
lərinən korkysından və paltarsız  
ləkən palter! cadraların  
atımlar, axırdı, xəzərə Macnyn hər-  
qata qolır və kizlərin birinin çad-  
rasınlı zor la dartsib cərbə atr.

Əlibdə, by moçħynlıkdər,  
qəşəq qantlı kızları by idən qus-  
maq idilər, fakət no tajdi qızlar  
idən urqub dəha bircaq nəfərə  
maqtəbə qalırsı.

Allah belə Məscynlərə şəfa  
ata byjrysın.

imza: Dərnəslə.



**BİLDİRİŞ.**

6

Öz evimde adıblı va asya bir kymar qışası düzaltmışam. Butun xələf ter jaşa bilmişim kymar bazalar təqribən qırılırlar. Jər daşın qəhrəmaja kajda ilə qazlırlar.

Butun var işinçy üzvüylər kalanalar qossabılıkşadat namasında verirəm qı qədib bir işqə qızıl bilsinler.

Adres: Saljan, 3-neci quça ev № 600 dəmlikom aqrat.

**Verməməq olmaz**

7

Səqi dajirja Oxyt qandı bir ryhani mənbədir. Birarda mollalar ozlornı tamam otbatda onlara qimi hiss edirlər, haman qohna qef dəməxələri, istadij qimi jasjarələr. Allah səqi qantiliların qəzarət verəsin, by saat cəltiq xərmənləri döyürlər, mollə Abdulla basda olnak uzaq mollə Hamid, mollə İbrahim, mollə Şürejb və mollə Camil uluqları ilə ittişqarq duşmuşular xəkin.

*Oxyt.***Kybadan**

maqə başlamışlırdır.

Maaři şəbəsi mudiri Baharov joldaslaş qeffi kalkxanə qibi qond müallimlərinə maaş vermirmərəc ac knımk korara alıñlışlırdır.

*\*Kyba cəfrəno\****Xərda xəberlər**

verilimdi de muvafakkijətdir.

Kari kusklə kooperativi soho mudiri öz sohəsinin nozardan qecirdiğə orqarıru 200 manat aşıq var, ona qora xəlvətə karşılmış küləkli kürək atad, forjada başlamışlırdır qı uyluq duqanı jarıtlar və nahadon 14 adımlı iş, onqalı salmışlırdır qı duqanı bynlər jarmışdır. Daha byndan artıq na muvafakkijət istəyən?

*İmza: Ləsəbbə.***Lap qusubdur**

lr.

Year dajirəsinin kymarbazalar hejjətinin uzvularından «yüzilə həsejn və lut həsən» bojla karar cəkirmişlərdər. Qurdəmir dajirəsinin mustonitkini kymar məclisindən çoxurşanlır. Çünqı o, joldas bir qur qalır, bir qur qalmır.

*\*Year kysy\*.*

Molla ami! kabaklırla xəbor vermişdiyi year elektrik stansiyosu nr camadəndə qusdu junə qora hamışa təsəğ, qeca saat 12-də dənildər. Amma imdi issi lap bərəq qusdujuq qora aşuklar 18 qundur jannır.

Ona qoroda qecəda dajirəmizdə allatın barətiştindən 3-4 ev jərb-

**Öllör kyryltajındaq nutklərden**

— Joldas! bir «nagantara»-qıby barəda Baqı, «carca» (1) Komitə sinə «muraç». eləməniş — isteh salatda irolli qetmənə.

— A joldas istehsalat nadir!!

— Jınlı polivzdovstvo. Və bıldırdı şəhər qızar tapşırıqların rəsləşət divan işəsində. (1) İsraili komitəsi deməc işta jır.

**Gejərtlə ata**

Dejirərlə qı fabrika zavod dajirəsinin ikiinci gryppasında çalısan qohna fırkaçı joldas Agabala İsmayıloviñ kuzə. Oktabr bajramında qostarlınlardan tamaşada ytanimz, ytanimz çubuk sohnada ojndıq üçün. Agabala joldaşan bir az acıqı galibidi və necə bir ata kuzunu adəbləndirməq üçün kolaborgassanı özişdirib evdən kovmuşdır.

Hər halda biz çok suqr eləməlij qı, fırkaçı joldaşlarımnasın arasından da bəzətələşə və ad san qozlojib qohna yoldyndan azmajan gejərtlə atalar vərdər.

*Cərdan.***El sezləri**

Aj azizim aşxana  
Bozbaşxana, aşxana  
Min beş juu teləbojo  
Birca dana aşxana.

By daglar olmajaids  
Çığçalar solmajaids  
Qasçı idarələr  
-Man olum- olmajaids.

Əzizim uzum kara  
Jeməjo uzum kara  
Var, joxy ydzymysam  
Olim boş juzum kara.

Kozi qui həşəm olmıs  
Dormadınım həşəm olmıs  
Mollahələr cibqırılıq  
Əsasi peşəm olmıs.

*Dələdəz.***Zijarete qədənər**

Qeçən qan Samxor dajirəsinin Mövrə qondandın bir neçə allah bəndası, dəha alları Xorasan və Qarbolajo çatmadısgından imam zada ziyarətən qetmişir. By zavvarlar Parı Əşəqər. Oryc Məhərrəmon və Əşəq Allah Verdi ogluyları ibarətdir.

Molla ami, iş byrasndanqı qı, muxbirələr by işi kyrdalajarlar, ancak onlar bilmirlər qı onlarsın by hərəqəti ozaq qatibinin xatirinə dəjar.

**Çırılık**

Aladərək bir kəz al  
Bizişməzə bizi bizi  
Dogdymy doq sal jola  
Başkaşın tap tez al.

**Tijatro və mysiki***Taza - adəbifai.*

Böli, qəndə teatrə barəsində jazmək lazımdır. Ancak dəha nə lazımlı «Domirçi Qava» barəsində gəzətlər jazdlar, «Kəşmə duzolur» dərəqən qozunu qıckardalar.. İmli surun nu aləmdər, vyr çatdasan!

Amma məsədiniñ by dejildir. Biz istəjiriq qı, taza və katı aşıbmaması solına adəbləndirməzdir bir neçə numuna dəstərəq.

Dogrudan by taza adəbijət o kədar jaxş və xoşa oplandır qı byny artistlər çok həvəsli okuyur (dənəşir) və taməşəldər by cana jənat sozleri esidərgən az ka lurlarlaq, əzələndən qetmişir. Hal heç yuzə qetməz lazım qolmasın. Zəhmət qoşın Badzaj və işci teatrə lərənə qədən və by «taza adəbijət» tanış olnaq qozlojıñ oznazdan qetməjəsimdir. Böyük orqə qetməsə vəki tapılımdır, hərada bir neçə numuna qostarım, si lejizaj olyn: Grossmal, daffys, qapqıq oly, kuncuk mudjan, Həsən sohdy dəjirməm, gyrymsək və sairə.

Qurursuz, aj okçuy joldaşları, na inca sozərlər. Adəmən lap jag atı canonə jəzə.

Molla amil heç olmasa-sa, by teatrəldərəq abdiləndirən bir az «adəb» və belə sirin-sirin sozərlər dənək qoç icad etmələrini qır- «faxr» elə.

Ela bilişməti sanda inçinələri barəbar by abdiləndir bir qız - taşqur - etməqə razılaşır verəsan.

*Jens yitanan.***Şəyr xəberləri.***(Naxçıvan).*

Bir neçə vakt byndan əldəmən iftikə tomlizliliq düşən angallı fir keçijərdən Nərasən saqını Husen Əsədol və onas qimiləri o kodar başşərlərənə dəstə duzəltməşləri təmizli komisiyon onlarsın dəstələrinə qılıç qorub qozlırları bojudı.

Aralıq kooperativi duqandarı Rəhim Rahimol dəha and içibqi üzvliro qələmə məllər qondın xuysi alvergərlərinə byrakmasın qı qı by hərəqətə hamis dəyimşdir.

*imza-Ajdən.***Qinolarıñız**

İmpirətəriñ tor - toquluntusi  
*(.Qozlojıñ oznazda)*

Nega qı hor sejir tor - toquluntusi olar, abitoştuq impirətəriñ tor toquluntustu olar (qıñ bir hisəsə) qohna vətənəndən dölyrb əsniñ əsniñ cükəb evina getşin, qino məsləhəndən cükəb qədəndə - qızıl orqan vətənəndən vər.

O da bydar qıñ ola püşərlərin toquluntustu olar; və həminzir - zibl püşərlərin həbi vətən 15 kərədən qarşılıqda qoşulmuşdur.

**Jens vezifədə***1928-nci ilde Xəqəz dajirə-*

sində milis naziri olan Vili Moləmədov, rusvəxər oldygündən kyllykdan qakarlıq məshqomoja veril misid. Indi hanım soxın qohna xid mətləri nozorə alımrak by safar Kybı şəhər milis naziri tojin edil misid:

Molla ami qərasən dəha bir başqa vezifə jok imismi qı Jens onu milis idarəsinə köydərlər?

*Kybuto.***Çağrış.**

Orduyda kooperativ işçiləri arası qəslişməjən iş haftasına qəçəraq iqi aji İslah Jeryolikkərlərindən by işdən qəri kajədərlər və başqa kooperativləri də qəri den-məjə çağırıqları.

**Vahid.****Hejət təhririz.****Bildiriş**

Janvatın büründən Az. Proletar Jazıçular Cümhäccüməni ajılıq egecə-

**«ƏDƏBIYYAT CƏBƏHƏSİNDE»**

Adlı bədii adəbijət və marksist tənqid zurnalının birinci nömrəsi çapdan çıxacaqdır.

Zurnalın bir nüssəsi 30 səhifə olyb kijməti 15 kəpiqdir.

**1930-ncı il üçün****Molla-Nəsrəddinə Abona olmak şartları.****İmza ve mənzəssələr usul.**

bir ajılık -	- m. m. 20 kəpiq
uz. -	2 - 40 -
alt. -	4 - 60 -
bir illik -	9 manat

zəhmətə və zidəmətlərə qən-	
zər alişkər -	- m. m. 20 kəpiq
uz. -	1 - 80 -
alt. -	3 - 50 -
bir illik -	7 manat

Top nüssəsi bir janda salıb əlinde 15 kəpiqdir


Şəhərlərdə və kənd-abadlarda bir bir poçt idarəəsi məcməyəndə abona kabıl etməzdir.

Zinoyel qəsəpində Nö 14. Kommunisti gəzətini kontroll etməzdir.

Məmət Baqı, Qənnə-poçt qoşus Nö 6, Bakı, Cəfərov küç. Nö 64.

Azad, Ajubli, qondında (көзөн) firka esaq qatibi va  
qant muallimi Abbas Әсәроғ mollii nemazi kılız.

## Bir əldə dərt karpъz.



Pırkaçı müəllim Abbas Әsərof—vallah qəntilər molla tapmadışlar aхърга  
məni məcbür etdilərqi majjitin namazынъ кылът.

## Muxbir „dostlarыndan“



Zəmqrı (qənca) dajırə/qatibi muxbirleri tapmak üçün it ilə qəzir.